



## Məhəmməd Şirinzadə

*Gənc fars şairi Məhəmməd Şirinzadə 1994-cü il avqust ayının 28-də İranın Məşhəd şəhərində anadan olmuşdur. On səkkiz yaşından poeziyaya gələn şair daha çox minimalist şeirlər yazır. Ən çox müraciət etdiyi mövzu isə yağışdır.*

\*\*\*

Yağış –  
bir şeirdirki,  
sən  
getmisən  
sonunda!

\*\*\*

Və bu idi  
hekayəmizin tamamı:  
Sən yağış idin,  
mən isə  
çətirsiz bir kişi.

\*\*\*

Yalqızlıq  
mənim o biri yarımdır.  
Sən  
heç bir xatirədə  
təkrarlanmayanda...

\*\*\*

Göy qurşağı  
davamıdır  
sənin baxışların.  
Yağış  
aşiqçəsinə  
yağanda...

\*\*\*

Yağışın ən son damlası  
yerə düşməmiş  
öp məni.  
Ola ki,  
yenidən yağmağa başlaya  
sənin  
öpüşünlə!

\*\*\*

Yağış –  
göz yaşlarımdır mənim.  
Kədər  
göy boyda olanda.

\*\*\*

Necə də yalqızdır  
yağış  
çətirlərin izdihamında...

\*\*\*

Xatirə dəftərimdən  
bircə vərəq qalıb.  
Ağ saxlayıram onu  
səni öpəcəyim  
gün üçün.

\* \* \*

Öpdüm onu.  
Və evimizə qaçdım  
birnəfəsə.  
Hər şey gözəl idi  
o gün.  
Hətta qarğanın qarılıtsı da.

\* \* \*

Nə hicri,  
nə miladi.  
Elə bir gündə öpmək istəyirəm ki səni,  
heç bir təqvimdə  
olmasın...

\* \* \*

Gözlərin  
nəysə bir şey idi büsbütün –  
bu günədək  
şəirdən  
bilmədiyim.

\* \* \*

Nə biləydi yağış  
çətirin altında  
tək olduğumu...

\* \* \*

Sevirəm səni.  
O günahım kimi,  
heç vaxt  
tövbə edə bilməmişəm  
ondan.

\* \* \*

Gözləri dəniz rəngdə idi,  
ya dəniz  
onun gözləri rəngində,  
bilmirəm.  
Təkcə onu bilirəm ki,  
onun gözlərini gördüm  
dənizə  
aşiq olanda...

\* \* \*

Səhərdir  
və  
sərçələrin cik-cikinin yerinə  
bu qarğalar var

sənin yoxluğunu  
qarıldayan...

\* \* \*

Yağış  
məndən sənə çatan  
yeganə mirasdır.  
Yaş gözlərlə  
şəir qoşmuşamsa həmişə,  
bağışla məni.

\* \* \*

Kaş ki, bir xalı olaydım hanada.  
Barmaqlarının ucuyla  
hörəydin məni.  
“Eşq” rəngində oldadı o vaxt  
əriş-argacım.

\* \* \*

Sənin evinin divarında  
bir pəncərə idim ki,  
bu idi arzum:  
Küləyin yerinə  
kaş  
əllərin açıb-örtəydi  
məni.

\* \* \*

Otuz iki hərflə  
necə yazım  
səni sevdiyimi?  
Bir quş olaydım kaş ki,  
nəğməm  
sənin adın olaydı.

\* \* \*

İndi ki gəlmisən,  
söylə  
yağan bütün yağışların  
mənim göz yaşlarım yox,  
sənin öpüşlərin olduğunu.

*Fars dilindən tərcümə edən:*

**Məhəmməd Nuri**